

SADƏ İNSANIN BÖYÜK ƏMƏLLƏRİ

**İnqilab KƏRİMÖV,
sənətşünaslıq elmləri doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü**

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı barədə düşünəndə, mədəniyyətimizin və ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri – müəllim, şair, yazıçı və dramaturq Abdulla Şaiq yadına düşür. Onun mehriban çöhrəsi, düşüncəli, qayğılı baxışları gözlərim önündə canlanır. Abdulla Şaiqin həmin teatrda ədəbi hissə müdürü işlədiyi illər rejissor və aktyorların həvəslə, şövqlə çalışdığı, mükəmməl tamaşalar yaratdığı dövr idi. O, gənc kollektivin təşkilatca möhkəmlənməsi, sənətkarlıq cəhətdən yüksəlməsi, burada mənəvi iqlimin saflaşması uğrunda fədakarlıqla çalışmışdı. Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Əliməmməd Atayev, Məhərrəm Haşimov, Yusif Dadaşov, Kərim Həsənov, Susanna Məcidova, Hüseynəğa Sadiqov, Zəfər Nemətov və digər gənc aktyorlar onun bilavasitə tərbiyəsindən və qayğısından bəhrələnmişdilər.

Repressiya illərinin yaratdığı ab-hava, mənəvi iqlim yaxşı deyildi. Azərbaycan uşaq dramaturgiyasının yoxluğundan, ixtisaslı rejissorların olmamasından istifadə edən teatrın bədii rəhbəri Q.Kornelli həm pyes yazar, həm tərcümə edir, həm də özü əsərləri tamaşaya hazırlayırdı. O vaxt Azərbaycan uşaq teatrında əsas sima hesab olunan Q.Kornellinin səhnə sənəti, aktyor ifası, bədii tərtibat, tamaşa haqqındaki səhv mülahizələri yaradıcılıq və təşkilatçılıq işində olduğu

kimi aktyor kadrları yetişdirmək sahəsinə də öz mənfi təsirini göstərirdi. Coşğun enerjiyə malik, yaratmaq, işləmək arzusu ilə yaşayan istedadlı gənc aktyorlar teatr daxilindəki darixdiriciliq məngənəsində boğulur, nəyin isə çatışmadığını duyurdular.

Tamaşalarda formalizm, naturalizm, mücərrədlik baş alıb gedirdi. Səhnədə hoqqabazlıq etməyin, dəmir saqqal taxmağın əleyhinə çıxmaları isə gənc aktyorlara baha otururdu.

Teatrin belə çətin vaxtında Abdulla Şaiqin işə başlaması gənc yaradıcı kollektivin böyük ruh yüksəkliyinə səbəb oldu. Doğrudur, A.Şaiqdən iki il əvvəl, yəni 1935-1937-ci illər ərzində kollektiv çox çətinliklə olsada “Qaralar ölkəsində”, “Çelyuskinçilər”, “Döyüş”, “Nərgiz”, “Seryoja Streltsov” kimi maraqlı əsərləri tamaşaya qoymuşdu. Lakin o tamaşalar tezliklə gözdən salınmışdı.


Özünün bütün şüurlu həyatını gənc nəslin təlim və tərbiyəsi işinə həsr etmiş A.Şaiq teatra həm uşaq psixologiyasını yaxşı duyan, təcrübəli, savadlı müəllim, işgüzər, səmimi vətəndaş, həm də özünəməxsus yaradıcılıq xüsusiyyətlərinə malik dramaturq kimi daxil oldu. Onun gənclər teatri üçün yazdığı “Xasay”(1937), “El oğlu”(1939), “Vətən”(1941), “Ana”(1942), “Fitnə”(1947), “Qaraca qız”(1948) və “Bir saat xəlifəlik”(1959) pyesləri kollektivin yaradıcılıq inkişafına müsbət təsir göstərdi.

A.Şaiq dramaturji yaradıcılığına başqa janrlara nisbətən xeyli gec başlamışdı. Səhnə əsərlərini qələmə alarkən o, şair, nasir, mütərcim və müəllim kimi tanınmışdı. Bununla belə, A.Şaiq hələ 1910-cu ildən kiçik həcmli pyeslərə maraq göstərirdi. Ədibin istə tarixi, istərsə də müasir mövzuda yazılmış ilk pyesləri tərbiyəvi nöqtəyi-nəzərdən qiymətli idi. Onun savadsızlıq əleyhinə aldığı "Çoban Məmisi" (1910), uşaqlar arasında tərbiyə məsələlərindən danışan "Ürək tikmək, yaxud qurban bayramı" (1913), "Danışan kukla" (1913), ailədə uşağa düzgün tərbiyə verməmək üsulunu tənqid edən "Şıltaq qız" (1914) və uşaqlara təbiətdəki ayrı-ayrı hadisələri göstərən "Gözəl bahar" (1910) kimi əsərlər məhz bu cəhətdən maraqlıdır.

İki pərdəli "Gözəl bahar" əsəri 1922-ci ilin aprelində Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə Azərbaycan Dövlət Dram Teatrında da müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. Tərcümə etdiyi "Kimsidir haqlı?" (L.N.Tolstoy) və "Qafqaz çiçəkləri" (Botşal) pyesləri inqilabdan əvvəlki Azərbaycan teatrı aktyorları tərəfindən dönə-dönə oynanılmışdır.

1945-1946-cı il teatr mövsümündə A.Şaiqin "Nüşabə" adlı mənzum drami Azərbaycan Dövlət Dram Teatrında tamaşaçılara göstərilmişdir. Mövzusunu N.Gəncəvinin "İsgəndərnəmə" dastanından aldığı bu əsər üzərində müəllif 1941-ci ildən işləməyə başlamışdır. Əsər Nizaminin 800 illik yubileyi ilə əlaqədar Gənc Tamaşaçılar Teatrında hazırlanmalı idi. Gənclər teatrında o vaxt Nüşabə rolunu oynayan aktrisa olmadığından əsər bir neçə il sonra Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyuldu. Ələsgər Ələkbərov (İsgəndər), Mərziyə Davudova və Fatma Qədiri (Nüşabə), Sidqi Ruhulla (Pəhləvan Uluc), Əli Qurbanov (Ərəsdun) və başqa qüvvətli aktyorlar sanballı səhnə obrazları yaratdılar.

A.Şaiq yaxşı bilirdi ki, uşaq və gənclər teatrinin ən mühüm xüsusiyyətlərindən biri onun pedaqoji əhəmiyyətli sənət ocağı olmasındadır. "Həm pedaqoji fəaliyyəti, həm də əsərlərimlə mən gənc nəсли yeni ruhda tərbiyə etmək, ona mədəniyyətimizi, dil və



Yusif Ziyanın bacısı oğlu Hüsnəddin Rzayev, A.Şaiq və M.Cavadov (sağdan sola)

ədəbiyyatımızı öyrətmək məqsədini qarşıma qoymuşam" deyən A.Şaiq teatra gəldiyi ilk gündən etibarən pedaqoji baxımdan bir sıra əməli tədbirlər həyata keçirdi. Teatra məktəblilərdən ibarət fəallar topladı. Həmin fəalların qüvvəsi ilə ailə, məktəb və teatr arasında əlaqəmöhkəmlənirdi. Dərsə getməyən uşaqlar məktəbə cəlb edilir, şagirdlərin mütəşəkkil sürətdə teatra gəlmələrinə şərait yaradılırdı.

Teatrdə göstərilən əsərlərin daha yaxşı qarvanılması üçün tamaşaçılar yaş xüsusiyyətlərinə görə qruplara bölündürdü. Tez-tez disputlar keçirilir, yaradıcılıq görüşləri təşkil edilirdi. Vaxtaşırı teatrda divar qəzeti buraxılırdı. Məktəblərin köməyilə ayrı-ayrı tamaşalara aid stendlər düzəldilirdi. Həmin stendlərə müxtəlif tamaşalardan şəkillər, təsvir olunan dövrün geyimləri, qrimləri, hadisə baş verən yerin adət və ənənələri, görkəmli

abidələri, mədəniyyət nümunələri eks olunan fotolar vurulurdu. Abdulla Şaiqin təşəbbüsü və rəhbərliyi ilə yaradılmış maketçilər və eskizçilər dərnəklərində çalışın uşaqlar hər ilk tamaşadan sonra onun bədii maketini və es-kizini hazırlayıb sərgidə nümayiş etdirirdilər.

Bütün bu işlərlə yanaşı A.Şaiq teatrın repertuarına xüsusi fikri verirdi. Az müddətdə teatrda “Zorən təbib”, “Molla İbrahim Xəlil kimyagər”, “Qaçaqlar”, “Xasay”, “Partizan Məmməd” və sair mükəmməl tamaşalar hazırlanırdı. O həm də teatr üçün əsər yazan yeni-yeni gənc müəlliflərin yetişməsi qeydinə qaldı. A.Şaiqin tərbiyəçi dramaturq kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyəti kollektivin irəliyə doğru inkişaf yolunu təyin etdi. Rejissor və aktyor kadrlarının yetişməsinə, sənətkarlıq cəhətdən inkişafına güclü təsir göstərdi.

A.Şaiq aktyorlardan rolü sadə və təbii oynaması, sözlərin aydın tələffüsünü, səhnə hərəkətlərinin və mizanlarının səlisliyinə, dəqiqliyinə fikir verməyi tələb edirdi. O, aktyorluğa böyük qiymət və əhəmiyyət verir, bu sənətlə məşğul olanlara məhəbbətlə yana-

şırdı. Bütün varlığı ilə gənclər kollektivinə bağlı olan ədib bəzi üzdənirəq tənqidçilərlə və bu sənət ocağını “ikinci dərəcəli bir teatr” adlandıran dramaturqlarla az vuruşmamışdı.

Son səhnə əsəri olan “Bir saat xəlifəlik” pyesi hazırlanarkən A.Şaiq ağır xəstə olduğundan teatra gələ bilmirdi. Oğlu Kamal Talibzadəni məşqlərə göndərər, rejissorun işi, aktyorların oyunu barədə məlumatı ondan alardı. Teatrın baş rejissoru Zəfər Nəmətov aktyorlar Yusif Vəliyev, Əliağa Ağayev, Hüseynəğa Sadiqov, Susanna Məcidova, Osman Hacıbəyov, Süleyman Ələsgərov və başqaları tez-tez qocaman ədibə baş çəkər, öz işlərində danışar, ondan lazımı məsləhətlər alardılar.

Tərəddüdetmədən deməkolarki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni yaradıcılıq yoluna düşməsində, onun həqiqi tərbiyə və sənət ocağı kimi yetişməsində Abdulla Şaiq səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Abdulla Şaiqin verilməsinin vacibliyi bir daha aydın hiss olunur. Bu, respublika teatr ictimaiyyətinin, sənətsevərlərin arzu və istəyidir.

*Bu kuzənin torpağı alınmış el bağından,
Bəlkə də o yapılmış gözəllər torpağından.
Bu torpaqlar altında yaqut dodaqlar yatır,
O nəfəsi duyuram kuzənin dodağından.*

*Dünyada bəxtiyardır əkdiyini biçənlər,
Bu həyat səhnəsindən vicdan ilə köçənlər.
Biz hər zaman içərkən keçmişisi yad eylədik,
Bizi də yad eyləsin bizdən sonra içənlər.*

ABDULLA ŞAIQ. 1946.